

Əmanətlərin Sığortalanması Fondu

31 dekabr 2022-ci il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları
və Müstəqil Auditorun Hesabatı**



Müstəqil Auditorun Hesabatı

"Əmanətlərin Sığortalanması Fondunun" Himayəçilik Şurasına və İcraedici Orqanına:

Rey

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "Əmanətlərin Sığortalanması Fondunun" ("Fond") 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Fondun maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə mənfəet və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasəti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rey üçün əsas

Biz auditli Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz reyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları reyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBEŞS Məcəlləsi) uyğun olaraq Fondun əsli olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBEŞS Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından əsli olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Fondu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Fondun fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fəasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fəasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.



Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yeterli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdeleşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sisteminə sui-istifadə halları daxil ola bilər.
- Fondun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Fondun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

12 may 2023-cü il

Əmanətlərin Sığortalanması Fondu
Maliyyə vəziyyəti haqqında hesabat

	Qeyd	31 dekabr 2022	31 dekabr 2021
Azərbaycan manatı ilə			
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	9	33,815,273	5,809,834
Hesablanmış sığorta premiyaları	8	17,494,088	13,089,194
Qeyri-maddi aktivlər		580,438	683,728
Əmlak və avadanlıqlar		1,234,477	1,084,731
Səir maliyyə aktivləri	10	14,269,152	20,895,763
Dövlət vəksəlləri	11	455,840,357	455,453,889
Borc qiymətli kağızlara investisiyalar	12	43,275,804	-
Cəmi aktivlər		566,499,589	496,827,139
Öhdəliklər			
Kompensasiya ödənişləri üzrə öhdəliklər	14	22,585,729	30,129,973
Borc öhdəlikləri	13	270,000,000	300,001,500
Səir öhdəliklər		520,524	442,008
Cəmi öhdəliklər		293,106,253	330,573,479
Kapital			
Yığılmış zərər		(667,703,428)	(774,456,603)
Əlavə kapital qoyuluşu	22	941,096,762	940,710,263
Cəmi kapital		273,393,336	166,253,660
Cəmi öhdəliklər və kapital		566,499,589	496,827,139

12 may 2023-cü il tarixində təsdiqlənmiş və imzalanmışdır.


Tural Piriyev
İcraçı direktor


Vüqar Aslanzadə
Maliyyə departamentinin direktorunun
müavini

Ömanetlərin Sığortalanması Fondu
Mənfəət və ya zərərlər və sair məcmu gəlirlər haqqında hesabat

Azərbaycan manatı ilə	Qeyd	2022	2021
Sığorta premiumları	15	64,288,771	49,754,739
Fəlz gəlirləri	17	3,320,102	1,641,037
Banklara ödənilmiş kompensasiyaların geri qaytarılması	18	45,196,197	50,281,642
Kompensasiya xərcləri		(30,002)	(1,914,704)
İnzibati və sair əməliyyat xərcləri	16	(5,895,602)	(5,554,011)
Maliyyə aktivləri üzrə gözlənilən kredit zərərinin (yaradılması)/bərpa	10	(1,000,337)	2,620,065
Amortizasiya olunmuş dəyərle qiymətləndirilən maliyyə aktivlərinin tanınmasının dayandırılması üzrə zərərlər	10	(1,739,441)	-
Məzənnə fərqi üzrə xalis zərərlər		(38,187)	(49,716)
Fəlz xərcləri		(438,832)	(488,291)
Sair gəlirlər	19	3,477,007	8,188,729
İl üzrə mənfəət		107,139,676	104,479,490
İl üzrə cəmi məcmu gəlirlər		107,139,676	104,479,490

Əmanətlərin Sığortalanması Fondu
Kapitalda dəyişikliklər haqqında hesabat

<i>Azərbaycan manatı ilə</i>	Əlavə kapital qoyuluşu	Yığılmış zərərlər	Cəmi
1 yanvar 2021-ci II tarixinə qalıq	949,893,566	(878,210,533)	71,683,033
Transfer	725,580	(725,580)	-
II üzrə məcmu gəlir	-	104,479,490	104,479,490
Əlavə kapital qoyuluşunda azalma	(9,908,863)	-	(9,908,863)
31 dekabr 2021-ci II tarixinə qalıq	940,710,283	(774,456,603)	166,253,680
Transfer	386,499	(386,499)	-
II üzrə məcmu gəlir	-	107,139,676	107,139,676
31 dekabr 2022-ci II tarixinə qalıq	941,096,782	(667,703,426)	273,393,356

Əmanətlərin Sığortalanması Fondu
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Azərbaycan manatı ilə	Qeyd	2022	2021
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		107,139,676	104,479,490
Düzeltilmələr:			
Əmlak və avadanlıqların amortizasiyası		178,887	187,758
Qeyri-maddi aktivlərin amortizasiyası		110,025	121,601
Maliyyə aktivləri üzrə gözlənilən kredit zərərinin yaradılması/(bərpaası)	10	1,000,337	(2,820,065)
Amortizasiya olunmuş dəyərle qiymətləndirilən maliyyə aktivlərinin tanınmasının dayandırılması üzrə zərər	10	1,739,441	-
Faiz gəlirləri	17	(3,320,102)	(1,641,037)
Faiz xərcləri		438,832	488,292
Məzənnə fərqləri		38,187	49,715
Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Hesablanmış sığorta premyalarında artım		107,325,283	101,065,754
Sair maliyyə aktivlərində azalma		(4,394,894)	(4,685,526)
Kompensasiya ödənişləri üzrə öhdəliklərdə azalma		4,296,936	4,954,553
Sair öhdəliklərdə artım		(7,544,244)	(117,641,111)
		78,518	436,309
Dövrüyyə kapitalında dəyişikliklər			
Alınmış faiz gəlirləri		(7,563,684)	(116,935,775)
Ödənilmiş faizlər		2,235,590	957,325
		(440,332)	(486,791)
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri			
		101,556,857	(15,399,488)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əmlak və avadanlıqların alınması		(329,609)	(275,967)
Qeyri-maddi aktivlərin alınması		(5,758)	(4,989)
Amortizasiya olunmuş dəyərle ölçülən borc qiymətli kağızlara investisiyaların alınması		(42,977,864)	
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri			
		(43,313,231)	(280,946)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Borc vəsaitləri üzrə daxilolmalar	13		60,000,000
Borc vəsaitlərinin qaytarılması	13	(30,000,000)	(40,000,000)
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri			
		(30,000,000)	20,000,000
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri			
		(38,187)	(49,716)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri			
		5,609,834	1,339,984
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri			
	9	33,815,273	5,609,834